

**Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə  
Milli Əlaqələndirmə Şurasının beşinci iclasının**

**PROTOKOLU № 5**

**Bakı şəhəri**

**23 yanvar 2018-ci il**

**İştirak edirdilər:**

**İclasın sədri:**

Əli Əhmədov - Azərbaycan Respublikasının Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri

Şahin Mustafayev - İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədr müavini

Hüseyn Hüseynov - İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri, Şuranın Katibi

**İclas iştirakçıları (Şura üzvləri):**

Tahir Budaqov - Dövlət Statistika Komitəsinin sədri

Hicran Hüseynova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Vaqif Əliyev - mədəniyyət və turizm nazirinin birinci müavini

Mahmud Məmməd-Quliyev - xarici işlər nazirinin müavini

Elsevər Ağayev - səhiyyə nazirinin müavini

İdris İsayev - əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Ceyhun Bayramov - təhsil nazirinin müavini

Rauf Hacıyev - ekologiya və təbii sərvətlər nazirinin müavini

Seyfəddin Talıbov - kənd təsərrüfatı nazirinin müavini

Toğrul Musayev - ədliyyə nazirinin müavini

Fuad Hüseynov - Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini

**Digər iştirakçılar:**

Sevinc Həsənova - iqtisadiyyat nazirinin müavini

Akif Əli - Nazirlər Kabinetinin mətbuat katibi

Rasim Səfərov - Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf şöbəsinin müdiri

Elnur Əliyev - İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin Dayanıqlı ətraf mühit məsələləri sektorunun müdiri

**İclasın gündəliyi:**

1. Azərbaycan Respublikasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə 2016-2017-ci illərdə görülmüş işlər, qarşıda duran perspektivlər və bununla bağlı cənab Prezidentə təqdim ediləcək hesabatın təsdiq olunması;
2. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə göstəricilərin milliləşdirilməsi və prioritetlərin seçilməsi ilə bağlı cari vəziyyət və qarşıda duran məsələlərin müzakirəsi;

3. 2019-cu ildə Yüksək Səviyyəli Siyasi Forumda (YSSF) Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatının (KMH) təqdim edilməsinə dair müzakirələr.

**Azərbaycan Respublikasının Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Sədrinə cənab Əli Əhmədov** giriş nitqi ilə iclası açaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının və eyni zamanda “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin uğurla icra edildiyini vurğulayaraq, Şuranın Katibliyi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyəti çərçivəsində görülmüş işləri, habelə Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində keçirilmiş görüşləri, işçi qruplarının iclaslarının fəaliyyətini, maarifləndirmə tədbirləri və bu istiqamətdə dərc olunmuş nəşrlərlə bağlı təşəbbüsləri yüksək qiymətləndirdi. Daha sonra ötən dövr ərzində Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində görülmüş işlərə dair qısa məlumat verərək, ümumi fəaliyyətin uğurlu olduğunu qeyd etmiş, bundan sonrakı fəaliyyət və gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdırmışdır.

İclasda sədrlik edən Baş nazirin müavini cənab Əli Əhmədov Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyəti çərçivəsində görülmüş işlər haqqında məlumatın dinlənilməsi üçün sözü Şuranın sədr müavini, iqtisadiyyat naziri cənab Şahin Mustafayevə verdi.

**Şuranın sədr müavini, iqtisadiyyat naziri cənab Şahin Mustafayev** Baş nazirin müavini cənab Əli Əhmədova təşəkkürünü bildirərək Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Şuranın Katibliyinin təsis edildiyini, Katibliyin funksiyasının həyata keçirilməsinin İqtisadiyyat Nazirliyinə həvalə olunduğunu və bu məqsədlə İqtisadiyyat Nazirliyinin Aparatında Milli Əlaqələndirmə Şurasının fəaliyyətinin səmərəli təşkili üçün Dayanıqlı inkişaf şöbəsinin yaradıldığını qeyd etdi. Şuranın fəaliyyətinin səmərəli təşkili məqsədilə dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən ibarət yaradılmış İşçi Qruplarının fəaliyyətindən danışan Şahin Mustafayev ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasına dəstək məqsədilə qeyd olunanlar sırasında Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı tərəfindən “Azərbaycan Hökumətinə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dəstək” mövzusunda layihənin həyata keçirildiyi, 2017-ci ilin iyul ayında BMT-nin Nyu-Yorkda yerləşən Baş qərargahında baş tutan Yüksək Səviyyəli Siyasi Forumda Hesabatın təqdimatının keçirilməsi və bu təqdimatın üzv dövlətlər və BMT tərəfindən yüksək qiymətləndirilməsi, habelə hesabatın Azərbaycan və ingilis dillərində olan nüsxələrinin İqtisadiyyat Nazirliyi tərəfindən dərc edilməsini iclas iştirakçılarının diqqətinə çatdırdı. İclasda Şahin Mustafayev ötən dövr ərzində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının və BMT-nin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə elmi ictimaiyyət, təhsil, vətəndaş cəmiyyəti, gender məsələlərinin və parlamentlərin rolu ilə bağlı müxtəlif mövzularda maarifləndirmə tədbirlərinin, habelə panel müzakirələrin, konfransların və innovasiya müsabiqəsinin təşkil edildiyini bildirdi.

Şahin Mustafayev Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı cənab Prezidentin müvafiq Fərmanının 6-cı bəndi ilə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı görülmüş işlərə dair yekun illik hesabatın Şura tərəfindən cənab Prezidentə təqdim edilməsi tapşırığına əsaslanaraq bu məqsədlə hazırlanmış hesabatın İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edildiyini bildirdi.

Hesabatla bağlı ətraflı məlumatın dinlənilməsi üçün söz Dayanıqlı inkişaf şöbəsinin müdiri, Şuranın katibi cənab Hüseyn Hüseynova verildi.

**Dayanıqlı inkişaf şöbəsinin müdiri, Şuranın katibi cənab Hüseyn Hüseynov** Katiblik

tərəfindən görülmüş işlər, maarifləndirmə məqsədi ilə maraqlı tərəflər ilə keçirilmiş görüşlər barədə geniş məlumatı iclas iştirakçıların diqqətinə çatdırdı. Daha sonra Şuranın katibi Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı cənab Prezidentin müvafiq Fərmanının 6-cı bəndində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üzrə görülmüş tədbirlər barədə hesabatın ildə bir dəfə Şura tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tapşırıldığını qeyd edərək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı görülmüş işlərə dair yekun illik hesabatın İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanaraq, Nazirlər Kabinetinə ünvanlandığını, habelə hesabat layihəsinin çap olunaraq Şura üzvlərinə işçi qaydada təqdim edildiyini bildirdi.

Hüseyn Hüseynov hesabatda dayanıqlı inkişaf modelinə keçidin təkamül yolu, gələcək üçün milli inkişaf gündəliyində dayanıqlı inkişaf məsələlərinin yeri, dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində görülən işlər, xüsusilə icra mexanizmlərinin yaradılması, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və Katibliyinin fəaliyyəti, müvafiq sahələr üzrə yaradılmış işçi qruplarının fəaliyyəti barədə geniş məlumatların əks olunduğunu bildirərək, ötən il ərzində Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində ölkədə həyata keçirilmiş sahiblik, iştirakçılıq və ictimai maarifləndirmə üzrə görülmüş işlər, monitoring, qiymətləndirmə və hesabatlılıq mexanizmlərinin yaradılması, Dayanıqlı İnkişaf Məqsədləri, hədəfləri və göstəricilərinin milliləşdirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinin milli inkişaf gündəliyinə daxil edilməsi və Könüllü Milli Hesabatın hazırlanması və təqdim olunması prosedurları və bu istiqamətdə görülmüş işlərlə bağlı məlumatların geniş formada təsvir edildiyini vurğuladı. Bundan əlavə, Hüseyn Hüseynov hesabatda beynəlxalq tərəfdaşlıqda iştirakın gücləndirilməsi məsələsinə də xüsusi diqqət yetirildiyi, xüsusilə də Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində 2018-ci il və sonrakı illər üçün nəzərdə tutulmuş növbəti addımlarla bağlı gözləntilərin də qeyd olunduğunu bildirdi.

Hesabata dair ətraflı məlumatlar dinləndikdən sonra hesabat hamılıqla qəbul edildi.

Milli Əlaqələndirmə Şurasının və iclasın sədri, Baş nazirin müavini cənab Əli Əhmədov Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə göstəricilərin milliləşdirilməsi və prioritetlərin seçilməsi ilə bağlı cari vəziyyət və qarşıda duran məsələlərlə bağlı ətraflı məlumat üçün sözü Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqova verdi.

**Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov** Şura Katibliyinin təşkilatçılığı ilə ötən ilin 11-13 yanvar və 18-19 sentyabr tarixlərində aidiyyəti dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qruplarının iclaslarında global məqsəd, hədəf və göstəricilərin müzakirə edildiyini bildirərək, ilkin olaraq 17 global məqsəd üzrə Azərbaycan üçün əhəmiyyət kəsb edən 111 prioritet hədəf və onlara dair 156 göstəricinin seçildiyini qeyd etdi və Baş nazirin müavini cənab Əli Əhmədovun 2017-ci il 23 noyabr tarixli dərkənarı ilə rəy və təkliflərin bildirilməsi üçün aidiyyəti orqan və təşkilatlara göndərildiyini bildirdi. Tahir Budaqov seçilmiş prioritet hədəflərə dair Dövlət Statistika Komitəsinin cavabdeh ola biləcəyi göstəricilər üzrə məlumatların milli səviyyədə mövcudluq vəziyyəti, onların əldə olunma mənbələri və hazır olma müddətlərinin ətraflı araşdırıldığını qeyd edərək, müvafiq rəy və təkliflərin Şuranın Katibliyinə təqdim olunduğunu vurğuladı.

Tahir Budaqov çıxışına əsasən, 156 göstəricidən 74-ü üzrə məlumatların Dövlət Statistika Komitəsi tərəfindən toplanıb işlənməsi nəzərdə tutulmuşdur ki, onlardan da 55-i və ya göstəricilərin ümumi sayının 35,3 faizi üzrə statistik məlumatlar mövcudur. Mövcud olmayan 19 və ya 12,2 faiz göstəriciyə dair məlumatın toplanmasının isə mərhələlərlə həyata keçiriləcəyi vurğulandı.

Tahir Budaqov, əlavə olaraq 36 və ya 23,1 faiz göstərici üzrə məlumatların Komitə tərəfindən işlənməsinin mümkün olub-olmayacağına dair münasibətin cavabdeh beynəlxalq

qurumlar tərəfindən müvafiq metodologiyalar hazırlandıqdan sonra bildiriləcəyini qeyd etdi.

Daha sonra Milli Əlaqələndirmə Şurasının və iclasın sədri, Baş nazirin müavini cənab Əli Əhmədov 2019-cu ildə Yüksək Səviyyəli Siyasi Forumda (YSSF) Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatının (KMH) təqdim edilməsinə dair ətraflı məlumat üçün sözü yenidən Dayanıqlı inkişaf şöbəsinin müdiri, Şuranın katibi cənab Hüseyn Hüseynova verdi.

**Dayanıqlı inkişaf şöbəsinin müdiri, Şuranın katibi cənab Hüseyn Hüseynov** müvafiq təlimata uyğun olaraq BMT tərəfindən 2019-cu il üçün ikinci Könüllü Milli Hesabatı təqdim edəcək ölkələrin seçilməsi məqsədilə müraciətlərin qəbulu prosesinə artıq başlanıldığını qeyd etdi. Hüseyn Hüseynov bildirdi ki, BMT-nin mövcud prosedurlarına əsasən İkinci Könüllü Milli Hesabatı təqdim edəcək ölkələr tərəfindən Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasına məktub ünvanlandıqdan və bununla bağlı müsbət rəy alındıqdan sonra həmin ölkənin hesabat verəcək ölkələr sırasına daxil edilməsi nəzərə alınır.

Hüseyn Hüseynov Azərbaycanın ikinci Könüllü Milli Hesabatının təqdim edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının yeni seçilmiş prezidenti xanım Marie Chatardovaya məktub layihəsinin hazırlandığını qeyd etmiş və Şuranın müsbət rəyindən sonra aidiyyəti üzrə təqdim edilməsi üçün Nazirlər Kabinetinə göndərilməsinin nəzərdə tutulduğunu bildirmişdir. Hüseyn Hüseynov növbəti ildə keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum üçün BMT-nin müəyyən etdiyi tematik plana uyğun olaraq 5 DİM (4, 8, 10, 13, 16) və hər il nəzərdən keçiriləcək 17-ci Məqsəd üzrə Azərbaycanın İkinci Könüllü Milli Hesabatının BMT-nin İqtisadi və Sosial Şurasına təqdim edilməsinin nəzərdə tutulduğunu iclas iştirakçılarının diqqətinə çatdırdı. Hüseyn Hüseynov bu məqsədlər çərçivəsində Milli Davamlı İnkişaf Gündəliyinin icrasına dəstək məqsədilə Azərbaycanın 2018-ci ildə DİM-lərə nail olmaq üçün mühüm sürətləndirici amilləri müəyyənləşdirmək və 2018-ci ilin sentyabr ayında "2030 Gündəliyi"nin icra vasitələrini müzakirə etmək üçün BMT-nin ölkə Nümayəndəliyi ilə birgə beynəlxalq konfrans keçirilməsinin planlaşdırıldığını da qeyd etdi.

**Azərbaycan Respublikasının Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Sədri cənab Əli Əhmədov** sosial, iqtisadi və ekoloji sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin edilməsi məqsədilə işçi qrupların müzakirələri nəticəsində müəyyən edilmiş məqsəd, hədəf və göstəricilərə dair aidiyyəti qurumlardan daxil olmuş rəylərin ümumiləşdirilərək mümkün qısa müddət ərzində Dövlət Statistika Komitəsinə təqdim olunmasını tapşırırdı.

**Cənab Əli Əhmədov** bu istiqamətdə görülən işlərin nəticəsi olaraq müvafiq sahələr üzrə statistik göstəricilərin bir mənbədə cəmləşməsinin, xüsusilə statistik göstəricilərin beynəlxalq göstəricilərə uyğunlaşdırılması prosesinin sürətləndirilməsinin mühümlüyünü vurğuladı.

Bununla yanaşı, **Cənab Əli Əhmədov** 2018-ci ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan "Dayanıqlı İnkişaf Məqsədləri üzrə Bakı Forumu"nun təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsinə başlanılması və Milli Əlaqələndirmə Şurasının növbəti iclasında bu istiqamətdə görülmüş işlərə dair müzakirələrin aparılmasının vacibliyini qeyd etdi.

**Cənab Əli Əhmədov** iclasın sonunda statistik göstəricilərin hazırlanması, göstəricilərin milli prioritetlərə uyğunlaşdırılması və hədəflərə nail olma dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə işçi qruplarının, o cümlədən, Monitoring və Qiymətləndirmə qrupunun hesabat verməsi məsələsinin vacibliyini iclas iştirakçılarının diqqətinə çatdırdı. Eyni zamanda Şura sədri 2019-cu ildə Yüksək Səviyyəli Siyasi Forumda (YSSF) Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatının təqdim edilməsi istiqamətində görülməli işlərin sürətləndirilməsi baxımından tapşırıqlar verdi.

**Yekunda** Milli Əlaqələndirmə Şurası tərəfindən aşağıdakı məsələlər üzrə **qərarlar qəbul edildi:**

1. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı 2016-2017-ci illərdə görülmüş işlərə dair Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq yekun illik hesabat qəbul edilsin;
2. Statistik göstəricilərin hazırlanması, göstəricilərin milli prioritetlərə uyğunlaşdırılması və hədəflərə nail olma dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə işçi qruplarının ildə 2 (iki) dəfə Şuraya hesabat verməsi təmin edilsin;
3. 2019-cu ildə Yüksək Səviyyəli Siyasi Forumda (YSSF) Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatının təqdim edilməsi qəbul edilsin;
4. Sosial, iqtisadi və ekoloji sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin edilməsi məqsədilə işçi qrupların müzakirələri nəticəsində müəyyən edilmiş məqsəd, hədəf və göstəricilər İqtisadiyyat Nazirliyinə təqdim edilsin və Katiblik tərəfindən hər bir məqsəd və hədəf üzrə müəyyən edilmiş göstəricilər ümumiləşdirilərək Dövlət Statistika Komitəsinə təqdim olunsun;
5. İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycanın ikinci Könüllü Milli Hesabatının təqdim edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasına ünvanlanacaq məktub layihəsi aidiyyəti üzrə göndərilməsi üçün Nazirlər Kabinetinə təqdim edilsin;
6. Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilsin.

**İclasın sədri,  
Baş nazirin müavini**

**Əli Əhmədov**

**İclasın katibi**

**Hüseyn Hüseynov**